

## Tətbiq olunan sənədlər və Səlahiyyətlərin həcmi

1. CL-in aşağıda qeyd edilən siyahıda müəyyən olunduğu kimi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, üzən qurğularda, eləcə də konteynerlər daxil olmaqla avadanlıqların qanunla müəyyən edilmiş sertifikatlaşdırma fəaliyyətini və müvafiq xidmətlərin Azərbaycan Dövlət Dəniz və Liman Agentliyin adından həyata keçirir.

No.	TƏTBİQ OLUNAN SƏNƏDLƏR	Səlahiyyətin həcmi
1	<b>Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiya və 1988-ci il tarixli protokol, (SOLAS 74) düzəlişlər edilmiş</b>	
1.1	<b>Yük gəmisinin quruluşu üzrə təhlükəsizliyi haqqında şəhadətnamə</b>	
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F
	Yeniləmə, illik və ara yoxlaması və şəhadətnamənin yenilənməsi/təsdiq edilməsi	F
	İstisna/ekvivalentin verilməsi	L
1.2	<b>Yük gəmisinin avadanlıq üzrə təhlükəsizliyi haqqında şəhadətnamə</b>	
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F
	Yeniləmə, illik və ara yoxlaması və şəhadətnamənin yenilənməsi/təsdiq edilməsi	F
	İstisna/ekvivalentin verilməsi	L
1.3	<b>Yük gəmisinin radio avadanlığı üzrə təhlükəsizliyi haqqında şəhadətnamə</b>	
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F
	Yeniləmə, illik və ara yoxlaması və şəhadətnamənin yenilənməsi/təsdiq edilməsi	F
	İstisna/ekvivalentin verilməsi	L
1.4	<b>Sərnişin gəmisinin təhlükəsizliyi haqqında şəhadətnamə</b>	
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F
	Yeniləmə yoxlaması və şəhadətnamənin yenilənməsi	F
	İstisna/ekvivalentin verilməsi	L
1.5	<b>Maye qazların tökmə şəklində daşınması</b>	
1.5.1	<b>31 dekabr 1976-cı il tarixədək inşa edilən gəmilər üçün</b>	
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F
	Yeniləmə, illik və ara yoxlaması və şəhadətnamənin yenilənməsi/təsdiq edilməsi	F
	İstisna/ekvivalentin verilməsi	L
1.5.2	<b>31 oktyabr 1976-cı il tarixdən gec, lakin 1 iyul 1986-cı il tarixədək inşa edilən gəmilər üçün</b>	
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F

	Yeniləmə, illik və ara yoxlaması və şəhadətnamənin yenilənməsi/təsdiq edilməsi	F
	Istisna/ekvivalentin verilməsi	L
<b>1.5.3</b>	<b>1 iyul 1986-cı il tarixdən sonra inşa edilən gəmilər üçün Beynəlxalq Şəhadətnamə, "Maye qazları tökmə şəklində daşıyan gəmilərin inşası və avadanlıqlarına dair Beynəlxalq Məcəllə"</b>	
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F
	Yeniləmə, illik və ara yoxlaması və şəhadətnamənin yenilənməsi/təsdiq edilməsi	F
	Istisna/ekvivalentin verilməsi	L
<b>1.6</b>	<b>Təhlükəli kimyəvi maddələrin tökmə şəklində daşınması</b>	
<b>1.6.1</b>	<b>1 iyul 1986-cı il tarixədək inşa edilən gəmilər üçün şəhadətnamə "Təhlükəli kimyəvi maddələri tökmə şəklində daşıyan gəmilərin inşası və avadanlıqlarına dair Beynəlxalq Məcəllə" (BCH Code)</b>	
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F
	Yeniləmə, illik və ara yoxlaması və şəhadətnamənin yenilənməsi/təsdiq edilməsi	F
	Istisna/ekvivalentin verilməsi	P
<b>1.6.2</b>	<b>1 iyul 1986-cı il tarixdən sonra inşa edilən gəmilər üçün Beynəlxalq Şəhadətnamə, "Təhlükəli kimyəvi maddələri tökmə şəklində daşıyan gəmilərin inşası və avadanlıqlarına dair Beynəlxalq Məcəllə" (IBC Code)</b>	
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F
	Yeniləmə, illik və ara yoxlaması və şəhadətnamənin yenilənməsi/təsdiq edilməsi	F
	Istisna/ekvivalentin verilməsi	L
<b>1.7</b>	<b>Özü hərəkət edən qazma qurğularının inşası və təchizatı haqqında Məcəllə (MODU Code)</b>	
	<b>Özü hərəkət edən qazma qurğularının təhlükəsizliyi haqqında şəhadətnamə, (BDT-nin A.414 (XI) və ya A.649 (16) nömrəli Qətnamələri və 2009-cu il tarixli özü hərəkət edən qazma qurğularının inşası və təchizatı haqqında Məcəlləyə əsasən)</b>	
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F
	Yeniləmə, illik və ara yoxlaması və şəhadətnamənin yenilənməsi/təsdiq edilməsi	F
	Istisna/ekvivalentin verilməsi	L
<b>1.8</b>	<b>International Code of safety for high speed craft</b>	
<b>1.8.1</b>	<b>1994 və 2000-ci il tarixli "Yüksək sürətli katerlərin təhlükəsizliyinə dair Məcəllə"yə əsasən Yüksək sürətli katerlərin təhlükəsizliyi şəhadətnaməsi</b>	
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F
	Yeniləmə, illik və ara yoxlaması və şəhadətnamənin yenilənməsi/təsdiq edilməsi	F
	İstisna/ekvivalentin verilməsi	L
<b>1.9</b>	<b>BDT-nin A. 534(13) nömrəli Qətnaməsi və 2008 ci il tarixli Xüsusi xidmət gəmilərin təhlükəsizliyinə dair Məcəlləyə əsasən</b>	
	Xüsusi xidmət gəmilərin təhlükəsizliyinə dair şəhadətnamə/ekvivalent	F
<b>1.10</b>	<b>Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə (ISM Code)</b>	
	Əmniyyətli idarəetmə sistemi üzrə sənədlər toplusunun yoxlanılması/təsdiqi	L
<b>1.10.1</b>	<b>Dənizçilik şirkətinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında müvəqqəti şəhadətnamə</b>	
	Gəmiçilik şirkətinin ilkin yoxlanılması və Dənizçilik şirkətinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında müvəqqəti şəhadətnamənin verilməsi	F

	Gəmiçilik şirkətinin ilkin yoxlanılması və Dənizçilik şirkətinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması	<b>F</b>
<b>1.10.2</b>	<b>Dənizçilik şirkətinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında şəhadətnamə</b>	
	Gəmiçilik şirkətinin ilkin yoxlanılması və Dənizçilik şirkətinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin verilməsi	<b>P</b>
	Yeniləmə, illik və əlavə yoxlama/ Gəmiçilik şirkətinin ilkin yoxlanılması və Dənizçilik şirkətinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin yoxlanılması və təsdiq edilməsi	<b>F</b>
	Dənizçilik şirkətinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında şəhadətnaməsinin etibarlılıq müddətinin artırılması	<b>L</b>
	Dənizçilik şirkətinin "Əmniyyətli idarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında şəhadətnaməsinin ləğv edilməsi	<b>L</b>
<b>1.10.3</b>	<b>Gəminin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında müvəqqəti şəhadətnamə</b>	
	İlkin yoxlama və Gəminin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında müvəqqəti şəhadətnamənin verilməsi	<b>F</b>
	Gəminin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında müvəqqəti şəhadətnaməsinin etibarlılıq müddətinin artırılması	<b>L</b>
	Gəminin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında müvəqqəti şəhadətnaməsinin ləğv edilməsi	<b>F</b>
<b>1.10.4</b>	<b>Dənizçilik şirkətinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında şəhadətnamədə qeyd edilən gəmi tipləri üçün Gəminin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında şəhadətnamə</b>	
	İlkin yoxlama və Gəminin "Əmniyyətli idarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında şəhadətnaməsinin verilməsi	<b>P</b>
	Yeniləmə, ara və əlavə yoxlama/ Gəminin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllənin tələblərinə uyğun olması haqqında şəhadətnaməsinin yoxlanılması və təsdiq edilməsi	<b>F</b>
	Gəminin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında şəhadətnaməsinin ləğv edilməsi	<b>L</b>
<b>1.11</b>	<b>Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə (GLVMM)</b>	
	Gəminin mühafizəsi planının təsdiq edilməsi	<b>L</b>
	Gəminin ilkin yoxlanılması və Gəminin "Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında müvəqqəti şəhadətnamənin verilməsi	<b>L</b>
	Gəminin ilkin yoxlanılması və Gəminin "Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin verilməsi	<b>L</b>
	Yeniləmə, illik, ara və əlavə yoxlamanın keçirilməsi və Gəminin "Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin təsdiq edilməsi	<b>L</b>
	Gəminin "Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında müvəqqəti şəhadətnamənin ləğv edilməsi	<b>L</b>

1.12	<b>Taxıl yüklərin qalama şəklində daşınması üçün “Uyğunluq haqqında Sənəd”</b>	F
1.13	<b>Təhlükəli yüklərin daşınması üçün “Uyğunluq haqqında Sənəd”</b>	F
2	<b>Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında 1973-cü il tarixli Beynəlxalq Konvensiya və 1978-ci il tarixli protokol, (MARPOL 73/78) düzəlişlər edilmiş</b>	
2.1	<b>Neftlə çirkləndirmənin qarşısının alınması haqqında Beynəlxalq Şəhadətnamə (Əlavə I)</b>	
	Neftlə çirklənməyə qarşı gəmi fəvqəladə mübarizə planının təsdiq edilməsi	L
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F
	Yeniləmə, illik, ara və əlavə yoxlama və şəhadətnamənin təsdiq edilməsi/yenilənməsi	F
	İstisna/ekvivalent verilməsi	L
2.2	<b>Maye halında olan zərərli maddələrin tökmə üsulu ilə daşınması üçün çirkləndirmənin qarşısının alınması haqqında beynəlxalq Şəhadətnamə (Əlavə II)</b>	
	Zərərli maye maddələrlə çirklənməyə qarşı gəmi fəvqəladə mübarizə planı, prosedurların və təlimatların təsdiq edilməsi	L
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F
	Yeniləmə, illik, ara, və əlavə yoxlama və şəhadətnamənin təsdiq edilməsi/yenilənməsi	F
	İstisna/ekvivalent verilməsi	L
2.3	<b>Çirkab sularla çirkləndirmənin qarşısının alınması haqqında beynəlxalq Şəhadətnamə (Əlavə IV)</b>	
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F
	Yeniləmə, illik və ara yoxlama və şəhadətnamənin təsdiq edilməsi/yenilənməsi	F
	Təmizlənməmiş çirkab suların boşaltma normalarının təsdiq edilməsi	F
2.4	<b>Atmosferin çirkləndirilməsinin qarşısının alınması haqqında Beynəlxalq Şəhadətnamə (Əlavə VI)</b>	
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F
	Yeniləmə, illik, ara, və əlavə yoxlama və şəhadətnamənin təsdiq edilməsi/yenilənməsi	F
	Uçucu üzvü komponentlər	F
	İstisna/ekvivalent verilməsi	L
2.5	<b>NOx Texniki Məcəllə - Mühərriklərdən atmosferi çirkləndirilməsinin qarşısının alınması haqqında Beynəlxalq Şəhadətnamə</b>	
	Yoxlama və şəhadətnamənin verilməsi	F
2.6	<b>Enerji effektivliyi haqqında Beynəlxalq Şəhadətnamə (Əlavə VI)</b>	
	Yoxlama və şəhadətnamənin verilməsi	F
3	<b>Gəmilərdə təhlükəli anti-fouling sistmelərinə nəzarət üzrə” 2001-ci il tarixli Beynəlxalq Konvensiya</b>	
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F
	Yeniləmə yoxlaması və şəhadətnamənin yenilənməsi/təsdiq edilməsi	F
	İstisnanın verilməsi	L
4	<b>Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar</b>	
	Təlimatların, hesabatların və sxemlərin təsdiq edilməsi	F
5	<b>Gəmilərin ölçülməsinə dair 1969-cu il tarixli Beynəlxalq Konvensiya</b>	
	Gəmilərin ölçülməsi və hesabatların aparılması	F
	Beynəlxalq ölçü şəhadətnaməsinin verilməsi (1969)	F
6	<b>“Yük Nişanı haqqında” 1966-cı il tarixli Beynəlxalq Konvensiya və 1988-ci il tarixli Protokol, düzəlişlər edilmiş</b>	
	Sxemlərin, hesabatların və xüsusiyyətlərin təsdiq edilməsi	F
6.1	<b>Yük nişanı haqqında Beynəlxalq Şəhadətnamə</b>	
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F

	Yeniləmə və illik yoxlama və şəhadətnamənin yenilənməsi/təsdiq edilməsi	F
	Istisna/ekvivalentin verilməsi	L
<b>7</b>	<b>Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları</b>	
<b>7.1</b>	<b>Dənizdə Əməyə dair Beynəlxalq Konvensiya, 2006 ****</b>	
	<b>Dənizdə Əməyə dair müvəqqəti şəhadətnamə</b>	
	İlkin yoxlama və Dənizdə Əməyə dair müvəqqəti şəhadətnamənin verilməsi	F
	Dənizdə Əməyə dair müvəqqəti şəhadətnamənin ləğv edilməsi	L
<b>7.2</b>	<b>Dənizdə Əməyə dair şəhadətnamə və Dənizdə əmək fəaliyyətinin uyğunluğuna dair bəyannamə</b>	
	İlkin yoxlama, Dənizdə əmək fəaliyyətinin uyğunluğuna dair bəyannamənin yoxlanılması və Dənizdə Əməyə dair şəhadətnamənin verilməsi	F
	Yeniləmə, ara və əlavə yoxlama və Dənizdə Əməyə dair şəhadətnamə yenilənməsi və təsdiq edilməsi	F
	Dənizdə Əməyə dair şəhadətnamənin ləğv edilməsi	L
<b>7.3</b>	Yükləmə mexanizmləri ilə əlaqədar Beynəlxalq Əmək Təşkilatının 152 nömrəli Konvensiyası	F
<b>7.4</b>	Gəmi heyətinin yaşayış yerləri ilə əlaqədar Beynəlxalq Əmək Təşkilatının 92 və 133 nömrəli Konvensiyaları	F
<b>8</b>	<b>Ballast sularının və çöküntülərin idarə edilməsi və yoxlanılmasına dair Beynəlxalq Konvensiya 2004****</b>	
	İlkin yoxlama və şəhadətnamənin verilməsi	F
	İllik, ara və yeniləmə yoxlaması və şəhadətnamənin yenilənməsi/təsdiq edilməsi	F
<b>9</b>	<b>Dəniz təchizat gəmilərinin layihələndirilməsi və inşasına dair təlimat, BDT-nin MSC. 235(82) nömrəli Qətnaməsinə uyğun olaraq</b>	
	Dəniz təchizat gəmilərinin layihələndirilməsi və inşasına dair Uyğunluq haqqında Sənəd	F
<b>10</b>	<b>Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə</b>	
	Sxemlərin, hesablamaların, təlimatların, təhlükəsiz daşınma nəticələri və təhlükəli yüklərə dair fəvqəladə cədvəlinin təsdiq edilməsi	F
	Şəhadətnamənin və bəyannamənin verilməsi	F
	Istisnanın verilməsi	L
<b>11</b>	<b>Konteynerlərin təhlükəsizliyinə dair Beynəlxalq Konvensiya, 1972</b>	
	Yoxlama, test və təsdiq etmə	F
	Təsdiqnamənin verilməsi	F
<b>12</b>	<b>BDT-nin digər Məcəllələri</b>	
<b>12.1</b>	Bərk yüklərin qalama şəklində daşınması haqqında Beynəlxalq Konvensiyaya əsasən verilən Uyğunluq haqqında Sənəd	F
<b>12.2</b>	Yüklərin təhlükəsiz yerləşdirilməsi və bərkidilməsi haqqında Məcəlləyə əsasən verilən Uyğunluq haqqında Sənəd	F
<b>12.3</b>	Göyertəsində taxta materialları daşıyan gəmilərin təhlükəsizliyinə dair Məcəlləyə əsasən verilən Uyğunluq haqqında Sənəd, 1991-ci il tarixli və ya yenidən baxılmış Məcəllə	F
<b>12.4</b>	Dalğıcı sistemlərinin təhlükəsizliyinə dair Məcəlləyə əsasən verilən şəhadətnamə, 1995-ci il tarixli və ya yenidən baxılmış Məcəllə	F
<b>12.5</b>	Bayraq Dövlətinin yoxlamaları və Dinamik Mövqələndirmə Sistemli gəmilər üçün sənədlərin və 645 nömrəli Sirkulyar məktubun qəbul edilməsi	F
<b>12.6</b>	Dinamik dəstəklənən katerlərin inşası və avadanlıqlarında dair şəhadətnamə	F
<b>12.7</b>	Qütb sularında istismar edilən gəmilər üçün şəhadətnamə	F

12.8	Dayanıqlığa dair Məcəllənin tələblərinə əsasən gəminin dayanıqlığının yoxlanılması vasitələrinin təsdiq edilməsi	F
13	<b>Digər Səlahiyyətlər</b>	
13.1	Uçucu üzvi-komponentlərin idarə edilməsi planı	F
13.2	Dalğıcı gəmiləri (inşa və yoxlama)	F
13.3	İri həcmli yaxtalar (> 24 m)	F
14	Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması barədə Dövlət Dəniz və Liman Agentliyi ilə razılaşdırılmaqla verilən "Uyğunluq haqqında Şəhadətnamə"	F

Səlahiyyətlərin həcmi aşağıda qeyd edildiyi kimi tətbiq edilir:

F: Tələb olunan planların, sənədlərin və təlimatların baxılması və təsdiq edilməsi, yoxlamaların həyata keçirilməsi, müvafiq müvəqqəti şəhadətnamələrin və şəhadətnamələrin verilməsi və/və ya ləğv edilməsi.

L: Yuxarıda göstərilənlər ilə əhatə olunmayan digər xüsusi kateqoriyaların hesab edilməməsi ilə məhdudiyyət qoyulmuş səlahiyyət. məs: hər hansı hal üzrə səlahiyyətin verilməsi və ya coğrafi şəraitlə əlaqədar məhdudiyyət.

P: İlk, illik, aralıq, yeniləmə və əlavə yoxlamaların həyata keçirilməsi üzrə tam səlahiyyət; şəhadətnamələr CL-in həyata keçirdiyi yoxlamanın nəticəsini nəzərə alaraq, yalnız Agentlik tərəfindən verilir.

"N/A: Tətbiq edilmir.

Aşağıda göstərilən tarixdən sonra effektiv şəkildə razılaşdırılmışdır.

\*\*\*\* Agentliklə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikası tərəfindən ratifikasiya

